

# Biz qayıtmışıq

## Tikib, qurub, yaşamaq üçün

**Elə faciələr olur ki, səssiz-səmirsiz ötüşə bilir. Amma eləsi də olur ki, Xocalı faciəsi kimi məzmun və miqyasına görə dünyani ədalətə çağırın haqqın bağırtısına çevrilir.**

O faciə baş verən gündən illər keçə də, hər birimizin ruhuna sonu görünməyən bir matəm, kədər kimi hakim kəsilib. Biz bu matəmin kədəri altında son 5 ayacan erməni cəlladlarının necə şaqqanaq çəkib öyündüklerini, azğın cinayətləri ilə fəxrlı etdiklərini eşidirdik. Eşidirdik ki, erməni faşistləri bəşəriyyətə qarşı törətdikləri bu azğın cinayətlə, bir şəhərin əhalisini qətlə yetirmələri ilə qürrelənlər, fürsət düşən kimi vəhşiliklərini xatırlayırlar və xatırladırlar. Ən "məşhur" yazıçıları, jurnalistləri, hətta qatilləri belə bu faciəni şərh etməkdən vəcdə gəlirdilər. Fərqliə varmırıldalar ki, bu ağlasıgəməz vəhşilikləri ilə üzüqara bioqrafiyalarına daha bir qanlı səhifə yazıblar.

Dərd də bağırıb səni arxa-sinca ucurumların kənarına çəgira bilmiş. Xocalı faciəsindən sonra sağ qalanlar Ağdamaya pənah getirmişdilər. Biz de bir gün beləcə içimizdəki kədərin ətəklərindən yapışib onlarla görüşə gəldik. Ağdamaya yaxınlaşdıqca adama elə gəlirdi ki, sanki hava da buralarda qana boyanıb. İtkin düşənlərin sayıhesabı yox idi. Yüzlərlə, minlərlə insan Xocalıdakı qohumlarını axtarırırdı. Biz əcəl dənizi-nin ölüm sahillərində çəsan ləpələr kimi idik.

Ağdamda özünü müdafiə dəstələrindən birinin cəsur komandiri Allahverdinin arxasında 50, bəlkə də 100 adam gəzirdi. Hami Xocalıda itkin düşən qohum-əqrabasından bir xəbər bilmək istəyirdi, oğlunu, qızını, ata-anasını axtarırırdı.

Amma bütün gümanlar elə qapanmışdı ki, iynənin ucu qədər ümid yox idi.

Hami yalvarırdı ki, ay Allahverdi, nə lazımdır edək, nə isteyirlər verək, təki bizo axtardığımız adamın ya ölüsünü, ya da dirisini versinlər.

Allahverdi dözməyib bağırdı:

- Nə verəcəksiniz? Ermənilər benzin isteyirlər. Verək ki, yenidən tankları doldurub, üstünüzə sürsünlər, yenə qırğınlar törətsinlər? Sizə daha bir Xocalı faciəsi də lazımdır? Qoyun bir yol tapaqla, səbir edin, dözün!!!

Heç kimdən səs çıxmadı, heç kim deməyə söz tapmadı. Amma buna dözmək də mümkün deyildi. Yaxınlarının yerini bilməyən, ölüsdən-dirisindən xəbəri olmayan insanların sanki özləri ayaq üstə ölüb qalmışdır. Dərdin və kədərin içində donan ümidsiz baxışların türəkdidən acısı vardi. Heç kim heç nəyə ümidi bəsləmədiyiini gizlətmirdi də. Dərd sanki hamını çökədürümdü. Eyni zamanda hamını bir-birinə daha yaxın, daha doğma etmişdi. Amma nə faydası...

Biz faciənin içində boğulurdıq, ermənilər isə törətdikləri cinayətin "zirvə"lərində qıvurub yallı gedirdilər. "Məşhur" erməni jurnalistləri, yazıçıları, hərbçiləri Xocalıda qətlə yetirilən insanlardan ağızları köpüklənə-köpüklənə dənisişdilər. Tirajlanan erməni xatırələri çay kimi axıb gedirdi. Hətta o dərəcədə ki, bu "müdrik, qədim xalq" törətdiyi cinayətin ucurumlarına necə yixildığını belə anlamış iqtidarında deyildi.

Fəxrlə, çəkinmədən, utanmadan sinələrinə döyürdülər, geninə-boluna müsahibələr vərildilər. Erməni faşistləri tarixən ən ağır cinayətlərini belə çox böyük "qəhrəmanlıq" kimi sərgiləməkdən zövq alıblar.



Biz isə hər dəfə Ağdama gedəndə bənzər səhnələrin şahidi olurdum. Yaxınlarını tapa bilməyən insanlar az qala dəli olmaq həddinə çatırdı. Hamının əsəbləri tarıma çəkilmişdi. Allahverdi bizi bir dəfə işgal altındakı ərazilərimizdə əsir dəyişdirilməsinə apardı. Deyəsən, onların içində Xocalı sakınlarından kimlərsə var idi. Erməni əsirlərini bir neçə maşına mindirib oza-mankı Əsgəran rayonunun ərazisini yola çıxdıq. Bizi yola salan əsgərlərdən heç kimin arxamızca gəlmədiyini görüb Allahverdi dən soruşdum ki, bizi kim qoruyacaq.

O, şaqqanaq çəkib güldü və belə cavab verdi:

- Sən heç narahat olma. Bu uşaqlar elə burdan bizi qoruya-caqlar.

Biz maşılara oturub irəli getdik, uşaqlar isə yenə də yerlərində qaldılar. Heç nə anlamadım, axı bu necə qoru-maqdır?

Allahverdi yenə gülümşəyib dedi:

- Uşaqlara tapşırılmışam ki, bizi nişangahda saxlasınlar. İşdir ermənilər bir qələt eləsə,

bizim uşaqlar qranatamyotla elə dağıdacaqlar ki, tikəmiz belə ermənilərin əlinə keçmə-yəcək.

Daxilən sevindim. Bəzən ölüm yaşamaqdan daha şərəflə olurmuş!

İşgal altında olan əraziyə keçib bir neçə kilometr irəliyə getdik. Filmlərdəki kimi səhnə idi. Bizim və ermənilərin maşınları yolun ortasında ağız-ağıza dirənib dayandı. Hər maşından bir neçə adam yere düşüb köhnə tanışlar kimi salamlaşdılar. Sonradan mənə danışdırılar ki, sən demə, ermənilər Allahverdi ilə bir məktəbdə oxuyub-larmış. Bizim apardığımız əsirlər sağlam və gürmrah idilər. Özleri yeriye bilirdilər və heç bir problemləri yox idi. Maşın-dan düşüb sərbəst, heç kimin köməyi olmadan ermənilər tərəfə keçidilər. Amma ermənilərin gətirdikləri əsirlər ayaq üstə dura bilmirdilər, maşından ayaqlarını yere qoyan kimi yixilirdilər.

Allahverdi əsirləri görüb hirsindən partlayırdı. O, bizdən aralıda ermənilərə nəsə dedi, onlar da ciyinlərini çəkdilər ki, yəni onlara dəxli yoxdur.

Əsirlərin dəyişdirilməsi 5-10 dəqiqə çəkdi və biz geriyə - Ağdamə döndük. "Həkim" deyərək çığırdılar, cüntü dəyişdirilənlərin hamisinin vəziyyəti ağır idi.

Qəribə hissələr keçirdik. Sanki zamandan qopub ayrı düşmüştük. Əsirlər, qohum-əqrabasını axtaran yüzlərlə insan da sanki ayrı bir zamana pərcimlənmişdi. Belə yerde kədərin də gülümşəyən çöhrəsi olurmuş. Ölüsünü tapan da, aparıb əzizini torpağa tapşırın da təsəlli tapırdı, hətta sevinirdi də... Balanı torpağa tapşırmaq istəyi də bəzən əlçatmaz arzuya çəvərilmiş... Ağdamda yaşadıqlarımı ömrümün son gününe kimi unudan deyiləm, istəsem də, bacarmayacam.

Amma sevindirci odur ki, artıq Xocalının, xocalılıların qisası alınıb, şəhər bizim nəzarətimizdədir. 44 günlük Vətən savaşı və sentyabrın antiterror tədbirlərindən sonra Qarabağ və Şərqi Zəngəzurda erməni separatçısı, qulduru, qatili qalmayıb. Biz isə qayıtmışıq - tikib, qurub, yaşamaq üçün.

**Bahadur İMANQULİYEV,  
"Azərbaycan"**